

ÜMUMİ ŞƏRTLƏR

Terminlər

İllik faiz dərəcəsi	Müqavilə bağlanan anda qüvvədə olan hüquqi aktlara əsasən, verilmiş kredit məbləği üzrə hesablanmış, faizlə ifadə olunan ümumi xərclər. İllik faiz dərəcəsi Müqavilənin Xüsusi şərtlərində əks olunmuşdur. İllik faiz dərəcəsi verilmiş kredit məbləğinin tam şəkildə alınması və verilmiş kredit məbləğinin ödəniş tarixindən əvvəl qaytarılması ehtimalı əsasında hesablanır.
Verilmiş kredit məbləğinin aylıq ödəniş tarixi (ödəniş günü)	Müqavilənin şərtlərinə uyğun olaraq, verilmiş kredit məbləği və hesablanmış bütün məbləğlərin Müqavilə ilə müəyyən edilmiş qaydada aylıq ödənilmə tarixləridir.
Minimal aylıq ödəniş məbləği	Borcalanın Müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu və müqavilənin xüsusi şərtləri ilə müəyyən edilmiş kredit xətti üzrə əsas məbləğ və hesablanmış faizlər üzrə minimal aylıq ödəniş məbləği
Müqavilə	Ümumi şərtlər və Xüsusi şərtlərdən ibarət kredit müqaviləsidir.
Əlavə kredit məbləği	Borcalanın öz kredit limiti çərçivəsində almaq üçün müraciət edə biləcəyi məbləğ.
Borcalan	Müqavilənin Xüsusi şərtlərində qeyd olunan və BOKT- la Müqavilə bağlayan, həmçinin aşağıdakı bütün şərtlərə uyğun gələn fəaliyyət qabiliyyətli fiziki şəxs: • Borcalan 18-65 yaş aralığındadır; • Borcalananın bəyan edilmiş daimi yaşayış yeri Azərbaycan Respublikasındadır; • Borcalan Azərbaycan Respublikasının rezidentdir; • Borcalanın sərbəst sərəncam hüququna malik olduğu və hər hansı kredit təşkilatında/milli poçt operatorunda açılmış hesab/ödəniş kartı və ya elektron pul kisəsi mövcuddur; • Borcalan həqiqi benefisiardır (yəni Borcalan yalnız öz adından, öz mənfəəti və maraqları üçün çıxış edir); • Müqavilə bağlanan anda Borcalan spirtli içkilər, narkotik, psixotrop və ya zəhərli maddələrin təsiri altında deyildir; • Borcalan sabit gəlirə malikdir, • Borcalan siyasi əhəmiyyətli şəxs, siyasi əhəmiyyətli şəxsin ailə üzvü və ya yaxın adamı deyil, beynəlxalq və daxili sanksiyalara məruz qalmır və terrorçuların siyahısına daxil edilməmişdir.
Kreditin limiti	Borcalanın ödəmək üçün aldığı və Borcalananın profilində qeyd olunan, BOKT tərəfindən birtərəfli qaydada müəyyən edilmiş limit.
Bank olmayan kredit təşkilatı (BOKT)	“SF Azerbaijan” Bank olmayan kredit təşkilatı MMC, VÖEN: 1405686861, Hüquqi ünvanı: AZ1025, Azərbaycan Respublikası, Bakı, Xətai rayonu, Xocalı pr., ev 37
Geri ödənilməli ümumi məbləğ	Verilmiş kreditin məbləği və Müqaviləyə uyğun olaraq Borcalana ödənilməli olan bütün məbləğlər. Geri ödənilməli olan ümumi məbləğ faktiki icra edilmiş aylıq ödəniş məbləğlərinin həcmindən və vaxtından əvvəl edilmiş ödənişlərdən asılı olaraq dəyişə bilər.

Şifrə	Borcalanın profilinə qoşulması və profilinə sorğu göndərməklə şəxsiyyətini təsdiq etməsi üçün borcalanın seçdiyi rəqəmlər və hərflərin birləşməsi.
Verilmiş kredit məbləğindən istifadəyə görə haqq (Kredit üzrə Faizlər)	Verilmiş kredit məbləğinin təqdim olunması və istifadəsinə görə Borcalan tərəfindən BOKT-a müəyyən olunmuş müddət ərzində ödənilən və məbləği Müqavilənin Xüsusi şərtlərində qeyd olunan haqq. Sözügedən haqq hər zaman, o cümlədən Borcalan verilmiş kredit məbləğinin müəyyən olunmuş tarixdə ödənilməsinə riayət etməyərək, verilmiş kredit məbləğini başqa zaman geri ödədiyi halda belə verilmiş kredit məbləğinin istifadə edilən faktiki miqdarı və müddətinə əsasən hesablanır. Verilmiş kredit məbləğindən istifadə haqqı verilmiş kreditin məbləğindən istifadəyə görə ödənilməli olan faiz və ya haqdan ibarətdir.
BOKT-nin şəxsi məlumatların emalı ilə bağlı siyasəti	Şəxsi məlumatların emalı ilə bağlı siyasət şəxsi məlumatların emalına dair qaydalar və "cookie" fayllarından istifadəni əhatə edir. Sözügedən siyasətlə BOKT-un saytında tanış ola bilərsiniz.
Borcalanın Profili	Saytda qeydiyyatdan keçdikdən sonra Borcalan tərəfindən yaradılan, loqin və şifrəni daxil etdikdən sonra hər zaman Borcalanın ixtiyarında olan saytdakı şəxsi səhifəsidir.
Sayt	Borcalanın elektron qaydada qeydiyyatdan keçdiyi və Profilinin olduğu BOKT-nin www.pulum.az ünvanındakı veb-saytı.
Verilmiş kreditin məbləği	Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayan şəxsi məqsədlər üçün Kredit müqaviləsinin şərtlərinə uyğun qaydada Kreditorun Borcalana kredit limiti daxilində geri qaytarılması şərtlə və müəyyən müddətə verilən kredit məbləği
Verilmiş kredit məbləği üzrə xidmət haqqının (komissiya) miqdarı:	Borcalanın ödəmə qabiliyyətinə və maliyyə davranışına (vaxtında ödəmələr), keçmiş məlumatlara və digər məlumatlara əsaslanaraq və Borcalanın xidmət tələblərinə əsasən, verilmiş kredit məbləği üzrə xidmət aşağıdakı hərəkətləri əhatə edə bilər, lakin bunlarla məhdudlaşmır: Borcalanın kredit müraciətinə baxılması; Borcalanın və onun ödəmə qabiliyyətinin ilkin daxili və xarici qiymətləndirilməsi; Borcalanın ödənişlərinin, ödənilməmiş məbləğlərin və hər hansı ödəniş tarixlərinin uçotu, izlənməsi və üzləşdirilməsi; gecikdirilmiş borcla bağlı olmayan istənilən məsələ və ya rəylə bağlı dəstək üçün Borcalan ilə əlaqə; Borcalanın ödənişlərini asanlaşdırmaq və sürətləndirmək üçün banklarla qarşılıqlı əlaqə və s. Verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı Müqavilənin Xüsusi şərtlərində əks olunmuşdur.
BOKT hesabı	BOKT-nin Xüsusi şərtlərdə, saytda və ya hesab-fakturada qeyd olunan bank hesabı.
Borcalanın hesabı	Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş kredit təşkilatında Borcalanın adına açılmış cari hesab/poçt hesabı/ödəniş kartı və ya elektron pul kisəsi.
Kredit müqaviləsinin şərtləri və müddəaları	kredit məbləğinin verilməsi qaydalarının müəyyənləşdirilməsi üzrə Müqaviləyə əlavə edilmiş şərtlər və müddəalar. Şərtlər və müddəalarla saytda tanış ola bilərsiniz.

1. MÜQAVİLƏNİN ÜMUMİ ŞƏRTLƏRİ

1.1. Bu müqaviləni (bundan sonra "Müqavilə" adlandırılacaq) bir tərəfdən "SF Azərbaycan" Bank olmayan kredit təşkilatı MMC (bundan sonra "Kreditor" və/və ya "BOKT" adlandırılacaq), digər tərəfdən Müqavilənin Xüsusi şərtlərində məlumatları qeyd olunan borcalan (bundan sonra "Borcalan və/ və ya Kredit alan" adlandırılacaq) (bundan sonra ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar) bağlayaraq, BOKT tərəfindən şəxsi istehlak məqsədləri üçün kredit xətti üzrə veriləcək kredit vəsaitindən istifadə qaydaları barədə razılaşırlar.

1.2. Kredit üzrə aylıq ödəniş günü Borcalanın birdəfəlik seçiminə əsasən ayın 1-28 aralığında təyin edilir, bu şərtlə ki, həmin ödəniş günü kredit verildikdən ən azı 15 gün ən çoxu isə 45 gün sonrakı tarixə təyin edilsin. Borcalan tərəfindən aylıq ödənilməli olan məbləğ hər ay hesablanaraq növbəti ödəniş gününə 14 gün qalmış onun Profilində yerləşdirilir

1.3. Ödəniş gününə 15 gün qalanadək Borcalan tərəfində icra edilmiş ödəniş vaxtından əvvəl ödəniş kimi qəbul edilir və bu Müqavilə ilə müəyyən edilmiş ardıcılıqla silinir. Vaxtından əvvəl icra edilmiş ödəniş Borcalanı növbəti minimal aylıq ödənişin icra edilməsindən azad etmir. Borcalan tərəfindən ödəniş gününə 14 gün və daha az qalmış icra etdiyi ödənişlər isə növbəti aylıq ödənişin icrasına yönəldilir və ödəniş gününə mövcud olan əsas borc, faiz və s. silinir.

1.4. Kredit xəttinin müddəti Müqavilənin Xüsusi Şərtlərində əks edilir. Kreditin müddəti (kreditin ödənilməsi müddəti) isə aylıq ödənişlərdən, o cümlədən Borcalan tərəfindən artıq ödənilmiş vəsaitlərin həcmindən, həmçinin Borcalan tərəfindən alınan əlavə kredit vəsaitlərin həcmindən asılı olaraq müəyyənləşir və bu müddət kredit xəttinin müddətindən daha qısa müəyyən edilə bilər.

1.5. Kredit məbləğinin verilməsi üzrə xüsusi şərtlər bu Müqavilənin Xüsusi Şərtlərində qeyd edilir. Kredit üzrə illik faiz dərəcəsi, onun 360 bölünərək, borcun verildiyi faktiki günlərin sayına vurulmaqla hesablanır.

1.6. Bu Müqavilə ilə bağlı vacib məlumatlar (verilmiş kredit üzrə qalıq məbləğ, verilmiş kredit məbləği üzrə xidmət haqqı, verilmiş kredit məbləğindən istifadəyə görə haqq və digər məlumatlar) hər zaman Borcalanın Profilində yerləşdirilir.

1.7. Kredit məbləği üzrə xidmət haqqı kredit verildiyi anda ödənilməlidir. Borcalanın xidmət haqqının ödənilməsi üçün öz vəsaiti olmadıqda xidmət haqqı Borcalana ayrılmış kredit məbləğindən çıxılır və ona qalıq məbləğ köçürülür.

1.8. Əgər Borcalana kredit xətti çərçivəsində əvvəlki kredit məbləğindən istifadə etdiyi müddət ərzində əlavə kredit məbləği verilərsə, o zaman əlavə kredit məbləğinə dair əlavə müqavilə hazırlanır. Bu zaman kredit xəttinin müddəti yenilənərək yenidən 84 ay təşkil edir.

1.9. Kreditor Borcalana verilmiş kredit məbləğinin aylıq ödəniş tarixini dəyişmək imkanı verə bilər. Bu xidmətdən istifadə etmək üçün Borcalan BOKT tərəfindən təqdim olunan preskuranta uyğun haqq ödəməlidir.

1.10. Müqavilə əsasında müəyyən edilmiş ödənişlər manat valyutası ilə həyata keçirilir. Ödəniş başqa valyutada aparılırsa, müvafiq ödənişin köçürüldüyü hesabın aid olduğu kredit təşkilatının köçürmə anındakı məzənnəsinə uyğun olaraq valyutanın konvertasiyası həyata keçirilir.

1.11. Verilmiş kredit məbləğinin ödənilməsi Borcalan tərəfindən nağdsız qaydada – Borcalanın bank hesabından, poçt hesabından, ödəniş kartından, elektron pul kisəsindən və ya müvafiq ödəniş terminallarından BOKT-nin bank hesabına köçürmə yolu ilə ödənilməsi (köçürmə komissiyasının miqdarı müvafiq bankın/ödəniş təşkilatının tariflərinə uyğun olaraq müəyyən edilir və Borcalan tərəfindən müstəqil surətdə ödənilir) həyata keçirilir;

1.12. Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləğinin, habelə BOKT-a qaytarılmalı olan bütün digər məbləğlərin ödənilməsi üçün BOKT-a məxsus bank hesabının rekvizitləri: H.H.:AZ83AIB350600J9445167109102, Qeydiyyat nömrəsi: 1405686861.

1.13. Müqavilə üzrə müəyyən olunmuş ödənişlər qanuni yolla əldə edilmiş vəsait hesabına həyata keçirilir. BOKT-un Borcalandan vəsaitlərin qanuni mənşəyinə dair sübutlar tələb etmək hüququ var və Borcalan da həmin sübutları dərhal təqdim etməlidir.

1.14. Borcalan Müqavilə üzrə həyata keçirdiyi hər hansı ödənişlə bağlı hesab nömrəsini (hesab olmadıqda, Borcalanın adı, soyadı və şəxsi eyniləşdirmə nömrəsi) qeyd etməlidir.

1.15. Borcalan aylıq ödəniş üzrə ödəməli olduğu məbləği aylıq ödəniş tarixində əməliyyat gününün sonunadək (Bakı vaxtı ilə 23:00) ödəməzsə, borc gecikdirilmiş hesab olunur.

1.16. Borcalan tərəfindən ödənilən pul məbləğləri ilk öncə Müştəri Profilində yerləşdirilən icra edilməmiş aylıq ödənişlərin (əgər varsa) daha köhnəsindən başlayaraq icrasına, həmin öhdəliklər icra edildikdən sonra isə kredit xətti üzrə mövcud olan (o cümlədən vaxtı çatmamış əsas borc) öhdəliklərin ödənilməsinə yönəldilir. Bu zaman hər bir aylıq ödəniş çərçivəsində bu Müqavilənin 1.17-ci bəndində qeyd edilən ardıcılıqla silinmə aparılır.

1.17. Borcalan tərəfindən həyata keçirilən ödənişlər Müqavilənin 1.16-ci bəndində qeyd edilənlər nəzərə alınmaqla aylıq ödəniş çərçivəsində aşağıdakı ardıcılıqla silinir: 1) gecikmə müddəti ərzində yığılmış borclar üzrə gecikmə faizləri və ya dəbbə pulu; 2) verilmiş kreditin Məbləğindən istifadə haqqı və/və ya digər komissiyalar; 3) kreditin məbləğinə xidmət göstərilməsi üçün məbləğ (faizlər); 4) Əsas borcun məbləği və digər. Borcalanın Profilində aylıq ödənişlər barədə məlumat yerləşdirilmədikdə və/və ya bu Müqavilənin şərtlərinə xitam verildikdə silinmələr Müqavilənin 1.16-cı maddəsində qeyd edilən hallar nəzərə alınmayaraq bu maddədə qeyd edilən ardıcılıqla icra edilir. Kreditor öz mülahizəsinə əsasən bu maddədə qeyd edilən ardıcılığı birtərəfli qaydada dəyişə bilər.

1.18. Borcalan müqavilə ilə müəyyən edilmiş minimal ödəniş məbləğindən artıq məbləğdə ödəniş etdikdə, həmin artıq ödəniş məbləği kredit xətti üzrə qalan öhdəliklərin ödənilməsinə yönəldilir.

1.19. Müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə və ya lazımı qaydada yerinə yetirilmədikdə, BOKT bu Müqaviləyə əsasən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün tədbirləri görmək hüququna malikdir, həmçinin onu imzaladığı andan qüvvəyə minir və Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləği, habelə BOKT-a qaytarılmalı olan bütün digər məbləğlər Borcalan tərəfindən tam ödənilənədək qüvvədə qalacaqdır.

1.20. Bu Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə Tərəflər hazırkı Müqavilə və/və ya Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət

daşıyırlar.

1.21. Borcalan kredit üzrə ödənişlərin gecikdirilməsinə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərlərə, Müqavilə bağlamaq və kredit üzrə sənədləşmənin düzgün aparılması üçün zəruri olan məlumatların və sənədlərin etibarlılığı və həqiqiliyinə görə tam məsuliyyət daşıyır.

1.22. Müqavilə bağlamaq, habelə ona kredit məbləğinin verilməsi üçün Borcalan aşağıdakı meyarlara uyğun olmalıdır və Müqavilənin qüvvədə olacağı bütün dövr ərzində uyğun olacağını təsdiq edir:

1.22.1. Borcalananın bəyan edilmiş daimi yaşayış yeri Azərbaycan Respublikasıdadır və Borcalan vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidentidir;

1.22.2. Borcalanın üzərində sərbəst sərəncam hüququna malik olduğu və hər hansı kredit və ya ödəniş təşkilatında/milli poçt operatorunda açılmış hesab/ödəniş kartı və ya elektron pul kisəsi mövcuddur;

1.22.3. Borcalan həqiqi benefisiardır (yəni Borcalan yalnız öz adından, öz mənfəəti və maraqları üçün çıxış edir);

1.22.4. Borcalan sabit gəlirə malikdir;

1.22.5. Borcalan siyasi əhəmiyyətli şəxs, siyasi əhəmiyyətli şəxsin ailə üzvü və ya yaxın adamı deyil, beynəlxalq və daxili sanksiyalara məruz qalmır və terrorçuların siyahısına daxil edilməmişdir.

1.23. Müqavilə bağlanan anda və kredit məbləğinin verilməsi üçün müraciət edərkən Borcalan fəaliyyət qabiliyyətlidir və spirtli içkilər, narkotik, psixotrop və ya zəhərli maddələrin təsiri altında deyildir.

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1. Borcalanın hüquqları:

- 1) Verilmiş kredit məbləği üzərində hazırkı Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə sərəncam vermək;
- 2) bu Müqavilə əsasında verilmiş kredit məbləğini və bütün digər məbləğləri Müqavilənin şərtlərinə uyğun olaraq, vaxtından əvvəl, tam və ya hissə-hissə BOKT-a geri ödəmək;
- 3) BOKT-a yazılı şəkildə aşağıdakı elektron poçt ünvanı: info@pulum.az və ya BOKT-un şöbələri vasitəsilə müraciət etmək.
- 4) Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Müqavilə ilə nəzərdə tutulmuş digər hüquqları icra etmək.

2.2. Borcalanın öhdəlikləri:

- 1) Müqavilənin şərtləri, kredit müqaviləsinə əlavə edilmiş şərtlər və müddəalar, kredit məbləğinin verilməsi üzrə BOKT-un preskurantları, BOKT-un şəxsi məlumatların emal edilməsi ilə bağlı siyasəti ilə tanış olmaq;
- 2) Müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri bu Müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaq;
- 3) Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Müqavilənin tələblərinə uyğun olaraq, BOKT tərəfindən sorğulanan sənədləri və məlumatları təqdim etmək;
- 4) Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Müqavilə ilə nəzərdə tutulmuş digər tələbləri icra etmək.

2.3. BOKT-nin hüquqları:

- 1) Müqavilə bağlamaq və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan sənədləri və məlumatları Borcalandan tələb etmək;
- 2) Verilmiş kredit barədə məlumatları qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq kredit bürosuna ötürmək;
- 3) Borcalan Müqavilə üzrə öz öhdəlikləri yerinə yetirmədikdə və/və ya lazımı qaydada yerinə yetirmədikdə, Müqavilə üzrə borcların Borcalandan məcburi qaydada alınması barədə ərizə ilə məhkəmə və notariat orqanlarına müraciət etmək, həmçinin BOKT-nin həmin borc məbləğinin alınması məqsədilə çəkdiyi xərclərin ödənilməsinə tələb etmək; 3) Borcalandan gecikdirilmiş kredit borcunun alınması məqsədilə 3-cü şəxsləri, o cümlədən kollektor agentliklərini cəlb etmək, onlara Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun qaydada bütün zəruri məlumat və sənədləri təqdim etmək;
- 4) Borcalana SMS bildirişlər, elektron ünvanına məktublar, telefon zəngləri vasitəsilə borcun ödənilməsi üzrə növbəti tarix, habelə kreditlə bağlı həyata keçirilməsi zəruri olan digər tədbirləri xatırlatmaq;
- 5) bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə ötürmək;
- 6) Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Müqavilə ilə nəzərdə tutulmuş digər hüquqları icra etmək;
- 7) Aşağıdakı hallardan hər hansı biri baş verərsə, Müqavilədən birtərəfli qaydada imtina etmək və 3 (üç) gündən gec olmayaraq, Borcalana bu barədə yazılı bildiriş, o cümlədən elektron poçt üzərindən, göndərməklə Müqaviləyə vaxtından əvvəl xitam verərək verilmiş kredit məbləği və bütün əlavə ödənişlərin vaxtından əlavə qaytarılmasını tələb etmək:
 - borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
 - Qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.
- 8) aşağıdakı hallardan hər hansı biri baş verərsə, birtərəfli qaydada Müqavilədən çıxmaq və Müqaviləni dərhal ləğv etmək:
 - Borcalan Azərbaycan Respublikasındakı milli və ya beynəlxalq sanksiyaların obyektinə çevrildikdə və ya sanksiyalar və digər normativ aktlara əmələtməni və onların icrasını tənzimləyən qaydaların tələblərini pozduqda;
 - Borcalan fəaliyyət göstərmədikdə və/və ya həqiqi, tam və kifayət qədər məlumat/sənəd təqdim etmədikdə və ya BOKT-nin sorğusu əsasında Borcalanı araşdırmaq və onun şəxsiyyətini müəyyən etmək üçün zəruri olan sənədləri/məlumatları təqdim etməkdən imtina etdikdə;
 - Borcalanın dələduzluq, çirkli pulların yuyulması, terrorizm və onun yayılmasının maliyyələşdirilməsi ilə hər hansı əlaqəsi olması və ya digər cinayətlərdə iştirakına dair şübhə olduqda.
- 9) BOKT bu Müqavilənin 7) və 8) bəndində nəzərdə tutulmuş hüquqlarını həyata keçirərsə, Borcalan Müqavilə üzrə BOKT-a ödəməli olduğu bütün borc məbləğini dərhal və tam həcmdə geri ödəməlidir.
- 10) Borcalanın yanlış təqdim etdiyi və ya üçüncü tərəfə yanlış məlumat təqdim etməyə icazə verdiyi halda Borcalanın səhv hesabına/kartına/pul kisəsinə kredit məbləğinin təqdim edilməsinə və ya kredit məbləğinin təqdim edilməməsinə görə Kreditor məsuliyyət daşıyır.

2.4. BOKT-un öhdəlikləri:

- 1) Ünvanı və ya adı dəyişərsə, BOKT-un yerləşdiyi yer və ya hüquqi ünvanı barədə Azərbaycan dilində müvafiq məlumat dərc etmək və ya dəyişikliklərin baş verdiyi tarixdən sonrakı 10 (on) iş günündən gec olmayaraq bu barədə Borcalanı yazılı şəkildə

məlumatlandırmaq;

- 2) kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq borcalana kredit vəsaitini təqdim etmək;
- 3) Borcalana verilmiş kredit məbləğinin alınması, istifadəsi, xidmət haqqı və geri ödənilməsi (qaytarılması) ilə bağlı ödənişlər barədə tam və düzgün məlumat vermək;
- 4) Verilmiş kredit məbləğinin təqdim edilməsi ilə bağlı məxfiliyə riayət etmək;
- 5) Borc məbləğini tələb etmək hüququnun başqasına verilməsi ilə əlaqədar müqavilənin bağlandığı tarixdən 15 (on beş) iş günü müddətində Borcalanı SMS bildirişləri və/və ya elektron poçt vasitəsilə hüququn (tələbin) üçüncü şəxsə keçməsi barədə məlumatlandırmaq.
- 6) Borcalanın dələduzluq, çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşdirilməsi, həmçinin kütləvi qırğın silahlarının yayılması və ya digər cinayət əməlləri ilə əlaqəsi olduğuna şübhə yaranarsa, kredit məbləğini verməkdən imtina etmək;
- 7) Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri icra etmək.

3. KREDİT VƏSAİTİNİN VERİLMƏSİ QAYDASI

- 3.1. Kredit vəsaitinin verilməsi BOKT tərəfindən hazırkı Müqavilə bağlandıqdan sonrakı 3 (üç) iş günündən gec olmayaraq həyata keçirilir.
- 3.2. Kredit məbləği Borcalanın bank hesabı/poçt hesabı/ödəniş kartı və ya elektron pul kisəsinə köçürülməsi yolu ilə verilir.
- 3.3. Kredit məbləği BOKT hesabından Borcalanın təqdim etdiyi bank hesabı/poçt hesabı/ödəniş kartı və ya elektron pul kisəsinə köçürüldükdən sonra kredit məbləği Borcalana təqdim olunmuş, BOKT isə öz öhdəliklərini icra etmiş hesab olunacaqdır.

4. KREDİTİN QAYTARILMASI QAYDASI

- 4.1. Borcalan verilmiş kredit məbləği üzrə Müqavilədə nəzərdə tutulmuş tarixlərdə ödəniş edərək, Müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləğini və bütün məbləqləri qaytarmağa borcludur.
- 4.2. Aylıq ödənişin və ya verilmiş kredit üzrə tam ödənişin tarixi vəsaitin BOKT-un bank hesabına daxil olduğu tarix hesab olunur.
- 4.3. Verilmiş kredit məbləğinin ödənilmə müddətinin hesablanması verilmiş kredit məbləğinin təqdim olunduğu gündən başlayır və tam olaraq ödəniləndi anda başa çatır.
- 4.4. Bu Müqaviləyə uyğun olaraq verilmiş kredit məbləğinin və bütün əlavə ödənişlərin vaxtından əvvəl geri ödənilməsi birdəfəlik ödəmə qaydasında həyata keçirilir.
- 4.5. BOKT ona pul vəsaitinin köçürülməsi ilə bağlı xidmət göstərən üçüncü şəxslərin ödəniş əməliyyatının geciktirilməsinə görə məsuliyyət daşıyırların gecikdirilməsi riskini üzərinə götürür.

5. ŞƏXSİ MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ VƏ EMALI

- 5.1. BOKT Borcalanın şəxsi məlumatlarını Azərbaycan Respublikasının qanunvericiliyi, Borcalanın razılığı və BOKT-un şəxsi məlumatların emalı ilə bağlı siyasətinə uyğun olaraq emal etmək hüququna malikdir.

6. YEKUN MÜDDƏALAR

- 6.1. Müqavilə qeyri-müəyyən müddətə bağlanır və hər iki Tərəfin öhdəlikləri tam yerinə yetirilənə qədər qüvvədə qalır.
- 6.2. Tərəflər bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı ortaya çıxan hər hansı mübahisələr, fikir ayrılıqları və ya narazılıqların Tərəflər arasında danışıqlar yolu ilə həllini təmin etmək üçün müvafiq tədbirlər görməyi öhdələrinə götürürlər.
- 6.3. Əgər Tərəflər arasında razılıq əldə olunmazsa, bu Müqavilə üzrə bütün həll edilməmiş mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrində və ya digər səlahiyyətli qurumlarda baxılacaqdır.
- 6.4. Bu Müqaviləni imzalamaqla Borcalan təsdiq edir ki, BOKT-dan kredit məbləğinin alınması ilə bağlı öz hüquq və öhdəlikləri barədə məlumatlandırılmış və onlarla tanış olmuşdur.
- 6.5. Tərəflərin bu Müqavilədə göstərilən ünvanlarına göndərilən bütün bildirişlər lazımı qaydada göndərilmiş hesab olunur.
- 6.6. Bu Müqavilənin bir hissəsinin etibarsız hesab olunması onun digər hissələrinin və ya bütövlükdə Müqavilənin etibarsızlığına səbəb olmur. Bu Müqavilə ilə nəzərdə tutulmayan bütün digər hallarda Tərəflər BOKT-un www.pulum.az saytında və BOKT-un şöbələrində yerləşdirilmiş kreditlərin verilməsi qaydalarını rəhbər tuturlar.
- 6.7. Müştəri tərəfindən müraciət, təklif və şikayətlərin "SF Azerbaijan" BOKT MMC-nin, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq struktur bölməsinə təqdim edilməsi aşağıdakı əlaqə vasitələri ilə həyata keçirilə bilər:

"SF Azerbaijan" BOKT MMC:

- Qaynar xətt: 994123113091;
- Elektron poçt: info@pulum.az

Azərbaycan Respublikasının Mərkəzi Bankı üzrə:

- Qaynar xətt: +99412 966;
- Telefon nömrəsi: +99412 4935058.